

**Xəbərlər » Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi (Qurumu) » YYSİB-nin "Mir Cəlal Paşayev": Gənclər üçün İnternet e-kitabxana və kreativ-innovativ mərkəz"i - kreativ-innovativ layihəsi start götürdü**



**YYSİB-nin "Mir Cəlal Paşayev": Gənclər üçün İnternet e-kitabxana və kreativ-innovativ mərkəz"i - kreativ-innovativ layihəsi start götürdü**

İyul ayının əvvəlindən etibarən Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cü ilin qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilən növbəti kreativ layihəsini həyata keçirməyə başlayıb. "Mir Cəlal Paşayev": Gənclər üçün İnternet e-kitabxana və kreativ-innovativ mərkəz" layihə, İnternet və sosial şəbəkələrdən yararlanaraq, dünyada yaşayan 55 milyonluq azərbaycanlı soydaşlarımız, xüsusən də gənclərə ünvanlanıb. Üç aylıq layihə çərçivəsində "Mir Cəlal Paşayev" İnternet resursu, kitabxana.net – Milli Virtual-Elektron Kitabxana polratlında eyni adda elektron kitabxana bölümü və sosial platformalarda kreativ-innovativ kontentlər yaratmaqla, son illər xaricdə ölkəmizə qarşı böhtanxarakterli materiallar yayanlara qarşı intellektual-mədəni cavab vermək nəzərdə tutulur. Layihə icraçıları yeni nəslin nümayəndələrinin marağını cəlb edəcəyinə əmindilər. Layihə, xalq yazıçısı, alim Mir Cəlal Paşayevin yaradıcılığını, kitablarını, ədəbi-bədii, elmi-filoloji irsini İnternet, elektron kitabxana və sosial şəbəkələr vasitəsilə gənclərə çatdırmaqla, onların milli-mənəvi dəyərlərimizə sayğı və sevgi hisslərlə böyüməsinə təkan vermiş olacaqdır. Xalq yazıçısı və alimin mobil elektron kitabxana bölümü zənginləşdirməklə, sosial şəbəkədə "Mir Cəlal Paşayev" Kreativ-İnnovativ Mərkəz yaratmaqla ədibin indiyə qədər nəşr olunmuş kitablarının elektron variantlarını bir resursda cəmləməyi, eləcə də onun aforzmlərindən ibarət kitabın kağız və elektron variantda nəşrə hazırlanaraq çapı-

yayımı, ictimai-virtual təqdimatı nəzərdə tutulur.

Məlum olduğu kimi 55 milyonluq dünya azərbaycanlılarının böyük əksəriyyəti xarici ölkələrdə yaşayır və onların arasında dəyərli elmi və bədii yaradıcılıq nümunələrini yaradan, ədəbiyyatımızın, filoloji-humanitar elmimizin görkəmli nümayəndəsi Mir Cəlal Paşayevin intellektual-ədəbi düşüncə məhsullarını, əsərlərini yxından tanımayan gənc nəsil böyüyür. Layihə virtual imkanlardan yararlanaraq milli ədəbiyyatın, bütöv Azərbaycanı birləşdirən kulturoloji-ədəbi model kimi izləməyi, tanıtmığı, e-kitblarla humanitar düşüncəmizin bu istiqamətinin araşdırılmasını, tədqiqini, populyarlaşdırılmasını dəstəkləyir.

## Yeni Yazarlar və Sənətgilər İctimai Birliyinin Analitik-İnformasiya bölümü

The screenshot shows the website 'KITABXANA.NET Milli Virtual Kitabxana'. The main navigation bar includes 'Portala bələdçisi', 'Bloqlar', 'e-Kitabxana', 'Satış', 'e-Nəşriər', and 'e-Uşaq'. The featured article is titled 'Yeni Yazarlar və Sənətgilər İctimai Birliyi (Qurumu) «YYSİB-nin "Mir Cəlal Paşayev": Gəncər üçün İnternet e-kitabxana və kreativ-innovativ mərkəz"i - kreativ-innovativ layihəsi start götürdü'. The article text discusses the launch of an internet e-library and a creative-innovative center in Gəncər, named after Mir Cəlal Paşayev. It mentions that the project is supported by the Ministry of Culture and is aimed at promoting Azerbaijani literature and culture. The article also includes a photo of a man, likely Mir Cəlal Paşayev, and a date of 'Tarix: 08.08.2020 17:20'. The footer of the website contains social media icons, a copyright notice for 2020, and contact information.